

Ümumi məlumat	Fənn (kod, adı, kredit)	ACC 845 Strateji idarəetmə uçotu, 3KU credits (6ECTS)	
	Departament	İqtisadiyyat və Menecment	
	Program	Magistr	
	Semestr	2025/2026-ci ilin payız semestri	
	Müəllim	Elvin Zaidov	
	E-mail:	Zaidov.elvin@khazar.org	
	Otaq/saat	Bəşir Səfəroğlu 122,	
	Office hours		
Prerekvizit	ACC 840 İdarəetmə və Xərclərin Uçotu		
Dil	Azərbaycan		
Məcburi/Seçmə	Məcburi		
Tələb olunan dərslilər və dərslər vəsaitləri	Əsas dərslilik: 1. <i>Performance management (ACCA PM), Study text and Revision Kit, 2021-2022</i> 2. <i>Strategic Management Accounting: A Practical Guidebook with Case Studies, Wing Sun Li (auth.), 2018, Publisher: Springer Singapore,</i> Əlavə dərslilik: 1. <i>İqtisadi təhlil, H.A.Cəfərli, Bakı 2009.</i> 2. <i>İqtisadi təhlil, Mahmudov İ.M. və b. Bakı 2010.</i>		
Kursun təsviri	Bu kurs əsasən magistr tələbələr üçün nəzərdə tutulmuşdur. Kurs istehsal, ticarət və xidmət sahələri üzrə xərclərin və maya dəyərinin təhlili və qərar qəbul edilməsi qaydalarının öyrənilməsi üçün nəzərdə tutulmuşdur. Kurs ərzində xərclərin təsnifatı və onların qeydiyyatı, həmçinin birbaşa və dolay xərclərin, onların tərkibinə daxil olan maddələrin təhlilini əhatə edir. Bundan başqa kurs dolay istehsal xərclərinin və bölüşdürülməsi üsullarını, o cümlədən maya dəyərinin təhlil edilməsi üsullarının öyrənilməsini əhatə edir. Xərclərin təhlili (Costing analysis), xərclər-istehsal həcmi-mənfəət təhlili (CVP analysis), Sifariş (Job Order Costing), Mərhələ (Process Costing) və Fəaliyyət (Active Base Costing) metodlarının öyrənilməsini də əhatə edir.		
Kursun məqsədləri	Bu kursun məqsədi planlaşdırma, qərar qəbul etmə, fəaliyyətin qiymətləndirilməsi və nəzarət üçün kəmiyyət və keyfiyyət məlumatlarına idarəetmə uçotu metodlarının tətbiqi ilə bağlı bilik və bacarıqların inkişaf etdirilməsidir. Müasir, rəqabət şəraitində fəaliyyətin idarə olunması və ölçülməsi üçün təşkilatların tələb etdiyi informasiya ehtiyaclarına, texnologiyalarına və sistemlərinə diqqət yetirməklə başlayır. Bir mühasibin informasiya sistemlərinin, texnologiyadakı inkişafın tətbiq olunan idarəetmə uçotu metodlarına necə təsir etdiyini və bir təşkilatı idarəetmə-nəzarət mexanizmlərində nə qədər vacib məlumat sistemlərini başa düşməsi vacibdir.		
Tədris öyrənmə nəticələri	Bu kursu bitirdikdən sonra tələbələr xərclərin təhlili (Costing analysis), xərclər-istehsal həcmi-mənfəət təhlili (CVP analysis), Sifariş (Job Order Costing), Mərhələ (Process Costing) və Fəaliyyət (Active Base Costing), ümumi keyfiyyət rəhbərliyi və tədarük zəncirinin idarə edilməsi kimi fərqli xərc analizi və idarəetmə metodlarından istifadə etməyi, təhlil üsullarından istifadə edərək strateji qərar qəbul etməyi, qərar qəbul edərkən risk və qeyri-müəyyənlik, ehtimal təhlili və gözlənilən dəyərlər, mənfəət və gəliri artırmaq üçün mövcud mənbələrdən ən yaxşı istifadəni təyin etmək üçün xətti proqramlaşdırma texnikasından səmərəli istifadə etməyi, qiymət qərarı və tələb baza qiymətləri, tam maliyyət qiymətləri və marjinal xərc artımı / qiymət artımı kimi qiymət strategiyalarını biləcəklər.		
Tədris metodları	Mühazirə		X
	Qrup müzakirəsi		X
	Case təhlili		X
Qiymətləndirmə	Methods	Date/deadlines	Percentage (%)
	Aralıq imtahanı		30
	Davamiyyət		5
	Aktivlik		5
	Quiz		20
	Final imtahanı	Elan olunacaq	40

		Ümumi		100
Qaydalar		Davamiyyət: Davamiyyətə görə bal veriləcək. 25 faizdən çox qayıbı olan tələbələr final imtahanına buraxılmayacaq. Quiz: Quizlərdə test istifadə olunacağı halda 10 test və hər biri 1 bal ilə qiymətləndiriləcək, məsələ istifadə olunacağı halda isə 2 məsələ olacaq və hər biri 5 bal ilə qiymətləndiriləcəkdir. Aktivlik: təqdim olunacaq praktiki məsələlər, problem mövzular və onun həllini müəllim və magistrılar birlikdə icra edəcəklər və əlavə veriləcək sualların həlli yollarını magistrılar özləri tapacaqlar. Aralıq imtahanı: 4 məsələ düşəcək. Final imtahanına: 6 və ya 7 məsələ salınacaq.		
Tentative Schedule				
Həftə	Date/Day (tentative)	Mövzu başlıqları	Ədəbiyyat/Tapşırıq	
1		Xərclər və idarəetmə uçotu üsulları	A Hissəsi. Fəsil.1 Praktiki Testlər	
2		Xərclər və maya dəyərinin hesablanması	A Hissəsi. Fəsil.2 Praktiki Testlər	
3		Xərclər-istehsal həcmi-mənfəət təhlili (CVP analysis)	B Hissəsi. Fəsil. 3 Praktiki Tapşırıqlar	
4		Məhdudlaşdırıcı amil təhlili Quiz 1	B Hissəsi. Fəsil.4 Praktiki məsələlər	
5		Qiymətləndirmə qərarları	B Hissəsi. Fəsil.5 Praktiki Tapşırıqlar	
6		Starteji qısamüddətli qərarlar və uçot prosesi Quiz 2	B Hissəsi. Fəsil.6 Praktiki Tapşırıqlar	
7		Starteji idarəetmə riski və qeyri-müəyyənlik	B Hissəsi. Fəsil.7 Praktiki Tapşırıqlar	
8		Aralıq imtahanı		
9		Büdcə sistemləri və büdcə nəzarəti	C Hissəsi. Fəsil.8 Praktiki Tapşırıqlar	
10		Büdcə planlaşdırmasında kəmiyyət təhlili Quiz 3	C Hissəsi. Fəsil.9 Praktiki Tapşırıqlar	
11		Büdcə və standart xərcəmə təhlili (Standart costing)	C Hissəsi. Fəsil.10 Praktiki Tapşırıqlar	
12		Varsians təhlili (Variance analysis).	C Hissəsi. Fəsil.11 Praktiki Tapşırıqlar	
13		Planlaşdırma və əməliyyat fərqlərinin təhlili Quiz 4	C Hissəsi. Fəsil.12 Praktiki Tapşırıqlar	
14		Performans təhlili və davranış aspektləri	C Hissəsi. Fəsil.13 Praktiki Tapşırıqlar	
15		Strateji idarəetmə məlumat sistemləri, idarəetmə məlumat mənbələri və idarəetmə hesabatları	D Hissəsi. Fəsil.14-15 Praktiki Tapşırıqlar	
		Final imtahanı		